

AMEA Yüksək Texnologiyalar Parkında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) müasir Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AMEA Yüksək Texnologiyalar Parkından verilən məlumata görə, əvvəlcə əbədiyaşar lider Heydər Əliyevin parkın ərazisindəki büstü önünə gül dəstələri qoyulub, onun xatirəsi texnoparkın kollektivi tərəfindən ehtiramla yad edilib.

YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin xatirəsi xalqımız tərəfindən hər zaman böyük qürur və iftixar hissi ilə anılır. Ulu öndərin keçdiyi şərəfli həyat yoluna nəzər salan V.Abbasov ümummilli liderin müstəsna



xidmətləri ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazandığını deyib.

O, görkəmli dövlət xadiminin ölkə iqtisadiyyatının dirçəlməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Bildirib ki, dahi lider Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda sənaye sektoru yeni inkişaf yoluna qədəm qoymuş, nəhəng sənaye müəssisələrinin yaradılması davamlı karakter almışdır.

V.Abbasov ümummilli liderin vaxtilə işğal altındakı ərazilərimizin azad olunacağına dair nikbinliyini xatırladaraq ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın tarixi və şanlı Zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Sonra çıxış edən YT Parkın icraçı direktoru Zaur Nəhmətov Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Tədbirdə çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi uzaqgörən xarici və daxili siyasətdən danışblar, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real nəticələrini verdiyini diqqətə çatdırıblar.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”